

Sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda Hedviç hibridindən seçmə yolu ilə alınmışdır. 2017-ci ildə respublikada rayonlaşmışdır.

Kolu adi determinat formalı, hündürlüyü 58-70 sm, orta yarpaqlanan, orta budaqlanan və şaxələnen, tüksüzdür.



Yarpağın səthi qırıxıqlı, qırçınlı, zəif sallaqlı, kartof yarpağı formalı, iri (20-25) uzunluqda olmaqla rəngi tünd yaşıl, rənginin səciyyəsi parlaqdır. Çiçək salxımı sadə, 6-7 yarpaqdan sonra əmələ gəlir. Salxımların qırılma səciyyəsi zəif, salxımda çiçəklərin sayı orta (4-5). Çiçək

salxımın tipi buğumlu erkəkciklə bərabər uzunluqda fertildir. Meyvələri armud formalı, səthi hamar, yetişməmiş meyvənin rəngi ağımsov-yaşımtıl, yetişmiş meyvənin rəngi qırmızıdır. Meyvənin qabığı parlaqdır. Meyvədə yuvaların sayı az, 2-3, yerləşməsi düzgün, meyvənin təpəsi hamar, çatlaması yoxdur. Toxum meyvədə azdır, 50-dən az olur.

Sort ortayetişəndir. Kütləvi cücərmədən texniki yetişməyə qədər 109-115 gün keçir. Bir meyvənin kütləsi 100,0-105,0 q-dır.

Məhsuldarlığı 612,0-625,2 sen/ha, əmtəlik məhsul 596,9-617,8 sen/ha, meyvənin çəkisi 100,0-105,0 q-dır. Meyvədə quru maddənin miqdarı 6,2-6,7 %, turşuluq 0,22-0,33 %, ümumi şəkər 2,6-3,3 %, vitamin C 25,0-28,0 mq %-dir. Dequstasiya qiyməti təzə meyvədə 5 baldır. Birgə məhsulvermə qabiliyyətinə malik olmaqla, xəstəliyə, abiotik amillərə,

nəqliyyatla daşınmağa və saxlanmağa davamlıdır. Sort təzə halda yemək üçün və konserv sənayesində istifadə üçün nəzərdə tutulur.

Mirvari sortu fuzarioz soluxmasına davamlıdır.



Sort yarandığı illərdən Abşeron YTT-da və Zona Təcrübə Stansiyalarında sınaqdan keçirilmiş və hər hektardan 612,0-625,2 sentner məhsul vermişdir.

Pomidor bitkisinin gövdəsi dikduran və yerə sərilən olub, uzunluğu 3m-ə çatır. Yarpağı adi, ştamblı və kartof yarpağı kimi olub, kənarı tam və ya lələkvari kəsiklidir. Çiçəkləri salxım formasındadır və yarpaq qoltuğundan əmələ gəlir. Onlan

əsasən ikicinsli, az hallarda bircinslidir, yaşılımtıl-sarı rənglidir. Meyvəsi giləmeyvədir. İriliyi 1 qramdan, 900q-a qədər, müxtəlif formalarda və rənglərdə olur.

Pomidor istilik və işıqsevən bitkidir. Bitkilərin normal boy inkişafı üçün 22⁰-24⁰C temperatur tələb olunur. Çox vaxt 15⁰C və daha aşağı temperaturda çiçəklənmə, 10⁰C və daha aşağı temperaturda isə böyümə prosesləri dayanır. 35⁰C-dən yüksək temperaturda, bitkilərin boy və inkişafı zəifləyir. Bitki üçün torpağın optimal nəmliyi 75-80% hesab edilir. Pomidor müxaniki tərkibcə yüngül torpaqlarda yaxşı becərilir. Çiçəkləmədən 35-40 gün sonra məhsulu yığılır.

Vegetasiya müddətində 2-3 dəfə kultivasiya çəkilməli, bitki araları 4-5 dəfə alaqdan təmizlənilib, yumşaldılmalı və bitkinin boğazı doldurulmalıdır. Bitkiyə 1

dəfə yemləmə əkildikdən 10-12 gün sonra, 2-ci yemləmə isə meyvə əmələ gəlmə zamanı verilməlidir.

Pomidor toxumları səpindən 4-5 gün əvvəl 5%-li xörək duzu məhlulunda ağırlığına görə seçilməli, təmiz su ilə yuyularaq qurudulmalıdır. Səpilən toxumun əkin keyfiyyəti ən azı 96-98% olmalıdır.

Cücərilər əmələ gəldikdən sonra şitillikdə havanın temperaturu 4-5 gün müddətində 13-16⁰C, sonralar isə 20-22⁰C həddində saxlanılır. Əkinə 3-5 gün qalmış şitillik daim havalandırılır.

Meyvədə toxumun miqdarı çox azdır. 1000 ədəd toxumun çəkisi 2,0-3,0 q-dır. 1 ton meyvədən 2,5-3,0 kq toxum istehsal olunur. Sortun toxumları adi şəraitdə cücərmə qabiliyyətini 3-5 il saxlaya bilir.



*Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu*



**Pomidor
MİRVARİ
sortu**

